

# Əziz Şərif və bədii tərcümə məsələləri

Araşdırma

*Milli ədəbiyyat şüunaslığımızın formallaşmasında və inkişafında tanınmış alim və ədib, böyük pedaqoq, filologiya elmləri doktoru, professor Əziz Şərifin xidmətləri avəzsızdır. Onun on çox diqqət yetirdiyi və məşğul olduğu sahələrdən biri də bədii tərcümə idi.*

Ədəbiyyatımızın daha da zenginleşməsi, onun digər xalqların ədəbi münasibətləri ilə möhkəmlənməsinə vacib amil hesab edən Ə.Şərif yazır: «Bədii tərcüməsiz dünya xalqları bir-birinin ədəbiyyatı ilə tanış ola bilməz, beləliklə də zəmanənin bizdən tələb etdiyi qarşılıqlı zənginləşmə, qarşılıqlı tasir tarixi rolunu ifa edə bilməz».

Rus ədəbi nümunələrinin milli dillərə, eləcə də milli ədəbiyyatın rus dilinə tərcüməsi zamanı edilən xətalar Ə.Şərifi ciddi narahat etmişdir. Onu daha çox narahat edən məsələlərdən biri milli ədəbiyyatlardan tərcümələrə bəslənilən etinasız münasibət idi. Belə ki, milli bədii əsərlərin tərcüməsinin dil bilməyən, təsadüfi adamlara həvalə olunması ilə razılaşa bilməyən tədqiqatçı təəssüf hissi ilə yazırı: «SSRİ xalqları ədəbiyyatlarının on gözəl istə klassik, istərsə də müasir ədəbiyyat nümunələrini isə eksərən başqa xalqların dilini bilməyən adamlar tərcümə edir. Bu da tərcümənin keyfiyyətinə təsirsiz qalmır. Bədii əsərlərin milli xüsusiyyətləri pozulmaqla bərabər, milli ədəbiyyatda müəyyən yer tutan yazıçının səciyyəvi siması da pozulur. Nöticədə, istər həmin milli ədəbiyyat, istərsə də həmin milli yazıçı və onun əsəri haqqında yanlış təsəvvür yaranır».

Bədii tərcümədən danışarkən dil amilini ön plana çəkən Ə.Şərif Yazar: «Ana dilindən başqa heç bir dil bilməyən yazıçı, nə qədər istedadlı olsa da, öz dilində nə qədər gözəl bədii əsər yaratса da, bilmədiyi dildən bədii əsər tərcümə edərkən, heç zaman sətri tərcüməyə əsaslanıb, orijinalın xüsusiyyətlərini saxlaya və yüksək bədii tərcümə yarada bilməz. Halbuki təcrübədə, gündəlik həyatda ana dilindən başqa heç bir dil bilməyən bir yazıçı, görürsən, on, iyirmi milli dildən elədiyi «tərcümələri» ilə kitab bazarını doldurur. Şübhəsiz, bu kimi «tərcümələr» nə ədəbiyyatların yaxınlaşmasına kömək edə bilər, nə də milli dildəki əsəri olduğu kimi, bütün xüsusiyyətləri ilə yeni dildə səsləndirə bilər». Bu fikirlərindi də aktuallığını saxlamaqdadır.

Ə.Şərif bədii tərcümənin uğurlu alınması üçün bu amilləri vacib hesab edirdi: «Bədii tərcümə yalnız o zaman müvəffəqiyyətli ola bilər ki, tərcümə edən yazıçı, həqiqətdə dəqiq söz ustası olmaqla bərabər, eyni

zamanda tərcümə elədiyi əsərin dilini, əsər müəllifinin yaradıcılığını, həmin milli ədəbiyyatın xüsusiyyət və inkişaf yolunu, həmin xalqın tarixini bilməş olsun. Həm də tərcümə elədiyi ədəbiyyatı, əsərin müəllifini, əsərin özünü sevsin, bəyənsin, bütün istedadı və təcrübəsini tərcümə üçün əsirgəməsin».

Ə.Şərif tərcüməcədə bədii sənətkarlıq, bədii istedadın olmasını da xüsusilə vurgulayır: «Yaradıcılıq isdedadı olmayan adam bədii tərcümədə müvəffəqiyyət qazana bilməz. Ana dilindən başqa bir neçə əcnəbi dil bilən, həm də lap mükəmməl bilən, bu dildə oxuyan, danışan, yanan adam, bədii istedaddan məhrum olsa, heç bir bədii əsəri layiqince tərcümə edə bilməz.

Demək, bədii əsəri, istər şer, istər nəşr, istərsə də dram olsun, bir dildən başqa dilə çevirmək, yəni bu dildə bədii əsər yaratmaq üçün birinci növbədə bədii istedad, sənətkarlıq lazımdır».

Tədqiqatçının fikirincə, tərcümə sənətində dil amili də mühüm rol oynayır. Belə ki, hər hansı istedadlı şəxs bilmədiyi dildən tərcümə etsə onun əsəri çox yaşaya bilməz: «Bədii tərcümə sənətinin birinci şərti istedad olduğu kimi, tərcümə elminin də birinci şərti dil bilməkdir».

Tərcümənin orijinaldan edilməsi üçün Ə.Şərif təklif edir ki, istedadlı tərcüməcələr xarici dil bilən ziyahıllarla birlikdə işləsinlər: «Hazırda bizim istedadlı sənətkarlar, demək olar ki, rus dilindən başqa, heç bir əcnəbi dil bilmirlər. Buna görə də dünya ədəbiyyatının on nəhəng, ölməz əsərlərini ana dilinə çevirərkən onun rusçaya tərcüməsindən istifadə edirlər. Əcnəbi dilleri bilən ziyahıllarımızı isə lazımi istedad və sənətkarlıqlıdan məhrum olduqları üçün, bədii tərcüməyə yaxın qoymurlar. Halbuki, bu adamlar xarici dil bilməyən istedadlı sənətkarlarımıza köməkçi ola bilərlər. Belə olsa, yəni bədii istedadla dil biliyi köməkləşsə, sənətkar ədiblərimizin rusca tərcümədən çevirdiyi əsərlər daha yaxşı, daha kamil, daha düzgün olmazmı?

Ə.Şərif tərcümə işində sətri tərcümənin böyük əhəmiyyət kəsb etdiyini də vurgulayır. Onun fikrincə, bu işdə əsas diqqət sətri tərcümənin yüksək səviyyədə çıxmasına yönəldilməlidir. Bunun üçün o, tərcüməçi üçün şərait yaradılmasını və müəyyən tədbirlərin keçirilməsinin zəruriliyini vurgulayır. Respublikamızda bu işin zeif olmasından və Azərbaycan ədəbiyyatının dünyada az tanınmasından, az təbliğ olunmasından, bu sahədə lazımi tədbirlərin görülməməsindən Ə. Şərif təəssüf hissi ilə

söhbət açaraq yazar: «Azərbaycan şeirinin böyük tarixi olduğu hamiya məlumdur. Lakin onun dünya meydanına çıxmasından ötrü görülen tətbirlərin kifayət olmadığı da məlumdur. Nizamidən tutmuş Sabirə qədər klassik Azərbaycan şeiri geniş mənada, demək olar ki, hələ də dünya mədəniyyətinin malı olmamışdır. Bu şeir rus dilində pis-yaxşı tərcümə olunub Sovet İttifaqı xalqları tərəfindən oxunursa, Avropa dillərinə çox az tərcümə olunmuşdur. Onların da keyfiyyəti pisdir. Buna da başlıca səbəb Avropa dillərinə əsərlərin orijinaldan yox, rusca tərcümədən əvərilmesidir».

Müəllif haqlı olaraq qeyd edir ki, bir qayda olaraq, Azərbaycan şeiri rus dilində sətri tərcümədən əvərilir. Çox zaman rus şairi Azərbaycan şeirini lazıminca səsləndirdə bilmir, bəzən onun formasını pozur və yaxud mətni təhrif edir. Müəyyən məqamlarda sətri tərcümənin şeir tərcüməsindən daha səmərəli olduğunu vurğulayan Ə.Şərif həmin sətri tərcümənin mükəmməl elmi şərh və qeydlərlə çap edilib satışa buraxılmasını məsləhət bilir. O, yazar: «Mənçə, Nizami, Nəsimi, Füzuli, Vidadi, Vaqif, Zakir, Seyid Əzim Şirvani, Sabir, Aşıq Ələsgər və başqa klassiklərimizin əsərlərinin sətri tərcüməsini təşkil etmək lazımdır. Bu tərcümə elmi-tənqid olmaqla bərabər, həm də bədii olmalıdır. Sətri tərcüməyə şeirin forması haqqında məlumat və şeirin orijinalından nümunəvi parçalar da əlavə edilməlidir. Mükəmməl şərh və qeydlərlə çap edilib satışa buraxılan bu elmi-sətri tərcümə həm geniş oxucuların tələblərini qane edər, həm də şerlə tərcümə etmək arzusunda olan əcnəbi şaire kömək edər. O zaman Füzuli və Vaqifin ruscaya şeirlərə əvərilmiş qəzəl və müxəmməsini ikinci bir rus şairi də bayənib təzədən tərcümə edə bilər. Nəticədə böyük şairlərimizin əsərləri bir neçə şairin tərcüməsində təqdim olunar ki, bu da həm sonetkarlarımıızın şöhrətini geniş yayar, həm də on yaxşı mütərcimin seçilməsinə imkan verər».

Şeir tərcüməsindən danişarkən Ə.Şərif onun formasının saxlanmasına üstünlük verir: «...Çox zaman tərcümədə forma pozulur. Mənə belə gəlir ki, klassik və müasir şeiri tərcümə edərkən, onun formasını (qəzəl, müxəmməs, qoşma, məsnəvi, sonet və s) mütləq saxlamaq lazımdır». Çünkü kamil şerdə forma ilə məzmun arasında ələ bir vəhdət mövcuddur ki, forma pozulanda mütləq məzmun da pozulur, şeir təsir qüvvəsini, əzamət və gözəlliyyini itirir».

Bədii tərcümə məsələsində Ə.Şərifin düşündürən əsas amillərdən biri də atalar sözlerinin, idiomatik ifadələrin, tarixi adların, milli sözlerin necə tərcüməsi problemi olmuşdur. O, atalar sözlerinin tərcüməsi ilə bağlı yazardı: «Atalar sözleri hər bir xalqın həyat təcrübəsindən doğan, bəzən əsrlər boyu, nəsildən-nəsilə keçərək, son bədii ifadəsini tapan bir həqiqət, nəsihətamız hökm, mənalı və müdərik aforizmidir. Buna

görə də atalar sözlerini bir qayda olaraq, tərcümə etmək lazımdır. Çünkü bu sözlərdə məsələni, yalnız onun fəlsəfi məzmununu deyil, eyni zamanda bədii ifadəsi, forması da həll edir».

İdiomatik ifadələrin tərcüməsinə isə Ə. Şərif başqa mövqedən yanaşır. Onun fikrinə atalar sözü ilə idiomani qarşıdırmaq olmaz. Ona görə ki, tərcümə edilən idiomə yeni dildə heç bir mənə verməyə bilər. Belə təqdirdə idiomənin mənasını oxucuya çatdırmaq lazımdır.

Tarixi adların tərcüməsini də mürəkkəb və ince məsələ adlandıran Ə. Şərif daha çox onları olduğu kimi verməyi zoruri hesab edir: «Şəxsən mən klassik ədəbiyyatımızda rast gəldiyimiz yer, kənd, şəhər, adam adlarının tərcümə etmək işinin tərəfdarı deyiləm... Bu böyük cəsarət istər».

Milli sözlərin tərcüməsindən söhbət açan Ə.Şərif yazar ki, tərcüməçi tərcümə etdiyi xalqın dilində rast gəldiyi hər sözə aludeçilik göstərib onu «yeni söz» adı ilə ana dilinin lügət tərkibinə daxil etməməlidir.

Bədii tərcümə zamanı Ə.Şərif əsərin məzmun və mündəricəsini olduğu kimi oxucuya çatdırmaq, onun milli ruhunu saxlamaq amillərini də vacib hesab edirdi: «Bir əsəri tərcümə edərkən, sənətkar on azı iki şərtə riayət etməli, iki məqsəd izləməlidir: birinci, əsərin məzmunun və mündəricəsini olduğu kimi oxucuya çatdırmaq, ikinci, əsərin milli xüsusiyətlərini, bədii ruhunu saxlamaq, bədii əsəri elə tərcümə etmək lazımdır ki, oxucu onun hansı xalqa aid olduğunu, hətta hansı dildən tərcümə edildiyini duysun».

Bu şərtlərə əməl etməyən tərcüməçilərin uğur qazanacağına şübhə ilə yanaşan Ə.Şərif milli koloritin örtbasdır olunmasını tamamilə yanlış fikir hesab edərək yazar: «Əlbəttə, tərcümənin dili temiz, səlis, ifadəli olmalıdır; Əlbəttə, tərcüməçi tərcümə etdiyi dili incədən-inceyə bilməli, onun ruhunu duymalı, bütün bədii ifadə vasitələrindən istifadə etməlidir. Tərcümə sənətində bu, birinci şərtdir. Lakin bunun ikinci tərəfi də vardır ki, tərcümədə orijinalın milli ruhu da saxlanmalı, yazılışının bədii üslubu pozulmamalıdır. Hər yazıçı üçün və hər əsər üçün tərcüməçi ona uyğun üsul tapmalı, əsərin bədii formasını saxlamağa çalışmalıdır. Bunun üçün də o, əsəri tərcümə etdiyi dilin bütün zənginlik və əvvəcliyyəndən istifadə etməyi bacarmalıdır».

Göründüyü kimi, Ə.Şərif bədii tərcüməni, ümumiyyətlə tərcümə sənətini inkişaf etdirmək üçün çox faydalı mülahizələr irəli sürmüştər, zamanın tələbinə uyğun olaraq ən layiqli və yüksək bədii səviyyədə olan əsərləri tərcümə etməyi məsləhət bilməşdir.

*Razim MƏMMƏDLİ,  
Xəzər Universiteti,  
filologiya elmləri namizədi*